

ISSN-0207-4710

GÖYƏRCİN



CÜCə QOSUNU VƏ YA AĞ CIĞIR



Bütün kənddə böyüyən adamlar kimi mən də şəhərdə darıxıram. Bəzən baş götürüb qayır-qayır qaynayan küçələrin səs-küyündən uzaqlaşmaq keçir üzəyimdən.

Bu dəfə də belə oldu. Həyətə düşdüm. Maşını qarajdan çıxarıb sürməyə başladım. Yenə də şəhərdə zəhletökən tixac var idi. Öz-özümə düşündüm ki, bu dar küçələr elə bil ilan boğazdı... Maşınlar isə bu heybətli boğazdan çanını qurtarmağa tələsən qurbağalara bənzətdim xəyalən. Çünkü bu saysız-hesabsız maşınlar da tixacdən çıxan kimi ilan boğazından qurtulan qurbağalar kimi "qaçmağa" başlayırdılar.

Bu cür düşüncələr başımı xeyli qatdı. Aradan nə qədər keçdiyini bilmirəm, bir də gördüm ki, canım tixacdən qurtardı.

Rahatca nefəs aldım. Bir az gedəndən sonra saga dönüb, torpaq yolla hərəkət eləməyə başladım. Öz-özümə düşündüm ki, heyif deyil kənd yolu. Toz-torpaq olsa da, burada hərəkət eləmək adama ləp ləzzət eleyir...

Ancaq sevincim o qədər də uzun sürmədi. Bir az getmişdim ki, qarşıda bir neçə maşının dalbadal dayandığını, yolu tamam kəsdiyini gördüm. Ləp dilxor oldum. Öz-özümə deyindim ki, bu dünyada maşın əlindən tərpənmək olmur da...

Xeyli gözlədim. Maşınlar tərpənmədi ki, tərpənmədi. Nə qədər siqnal verdimsə, əhəmiyyət verən olmadı. Qarşıda səs-küy, gülüş səsləri eşitdim. İstər istəməz maşından düşdüm. Qabağa getdim ki, görün orada nə olub...

Xeyli gedəndən sonra qəribə bir mənzərə ilə rastlaşdım. Elə bildim ki, məni qara basır... Sol tərəfdəki zibilxana qayır-qayır qaynıyor, oradan yumurtadan təzə çıxmış küçələr civildəş-civildəşə yola çıxır, yaxındakı kəndə sarı gedirdilər...

İlahi, bu nə mənzərə idi mən görürdüm... Elə bil möcüzəli bir nağıllar dünyasında idim... Ancaq sürücülərin səs-küyü, küçələri öz halalca malları kimi tutub maşınlara doldurmaları məni nağıllar dünyasından ayırib, qeyri-adi, real bir mənzərə ilə üz-üzə qoydu...

Aydın oldu ki, istifadə müddəti keçdiyinə görə mağazalardakı saysız-hesabsız yumurtaları getirib bu zibilxanaya töküblər. Havanın istisi belə bir möcüzənin yaranmasına səbəb olub. Günəş nəhəng bir kürt toyuq kimi qanadlarını bu günahsız, dünyaya gəlməyə haqqı olan yumurtaların üstünə gərib, Allahın izni ilə onlara həyat-can verib... Ana nəvazişi, ana istisi hiss eləyən küçələr öz balaca dimdikləri ilə yumurtaları deşib, bayıra çıxıblar...

Zibilxanaya atılmış yumurtalar cüçəyə dönüb bir topa ağ bulud kimi kəndə sarı gedirdi... Cüçə qosunu irəliləyirdi... Cüçülər baş götürüb qaçmağa tələsirdilər. Ac küçələrin dimdikləri kəlbətin kimi sıxa bilərdi onları...

Mənə elə geldi ki, bütün kəndin toyuqları yuxusunu qarışdırıbmış bu gecə... Qəribə idi, atılmış yumurtalardan çıxan saysız-hesabsız küçələr elə bil üşyan edir, dəstə-dəstə, qarışqa sürüsü kimi kəndə doğru irəliləyirdilər... Hami heyrətlə baxırdı... Ac küçələr isə civildəş-civildəşə dimdikləməyə nəsə axtarırdılar... Zibilxanadan kəndə sarı ağ bir cığır uzanırdı...

